

Nahum

Hudaning Ninəwəning ħalakiti tooqruluk pərmanı

¹ Ninəwə xəhiri tooqrısida yükləngən wəhiy — Elkoxluk Nahum kərgən alamət kərünüx hatirləngən kitab. □

² Pərwərdigar otluk muhəbbətlik, intikam aloquqi bir Hudadur;

Bərhək, Pərwərdigar bir intikam aloquqi,
Dərməzəp Igisidur;

Pərwərdigar yawliridin intikam alidu,
Düxmənliri üçün adawət saklaydu. ■

³ Pərwərdigar asanlıqqa aqqiklanmaydu,
Küq-ķudrəttə uluəqdur,

Gunahi barnı həq aklimaydu;

Pərwərdigar — Uning yoli kara կuyunda wə borandidur,

Bulutlar Uning ayaqları purkiratkan qang-tozangdur.

⁴ U dengizə qə tənbih berip uni կuruk kılıdu,
Barlıq dəryalarını կurutiwetidu;

Baxan կaojjirap ketidu,

Karməlmu həm xundağ bolidu;

□ **1:1 «Yükləngən wəhiy»** — ibraniy tilida «Massa» (asasiy mənisi «yük») degən bir söz bilənla ipadilinip həm «wəhiy» həm «pəyəqəmbərning zimmisigə yükləngən bir wəzipə» degən ikki mənini ez iqigə alidu. ■ **1:2 Mis. 20:5**

Liwandiki gül-giyahmu қaojjiraydu. □

5 Taqlar uning aldida titrəp ketidu,
Dənglər erip ketidu,
Yer yüzü Uning huzuri aldioqa kətürülidu,
Jahān həm uningda barlıq yaxawatqanlarmu
xundak bolidu. ■

6 Kim Uning oqəzipi aldida tik turalisun?
Kim Uning aqqikining dəhxitidə kəddini kerip
turalisun?

Uning dərəqəzipi ottək təkülüidu,
Uning aldida taxlar yeriliidu.

7 Pərwərdigar mehribandur, külpətlik kündə
baxpanahıd;
Əzigə tayanoqlanlarnı U bilidu. ■

8 Birak exip taxqan kəlkün bilən xu yərni
pütünləy tüğəxtüridu,
Karangoqluğ uning düxmənlirini қooqlaydu. □

9 Silər Pərwərdigar bilən қarxilixip nemə oy-
lawatisilər?

□ **1:4 «Barlıq dəryalarnı kurutiwetidu; Baxan қaojjirap
ketidu, Karməlmu həm xundak bolidu; Liwandiki
gül-giyahmu қaojjiraydu»** — Baxan wə Liwanda həl-yeoqın
kəp, bək mol bolidu; ularning otlaqları intayın munbat idı.
Karməl bolsa Israilda həl-yeoqın əng kəp bolidioqan jay; u
«қaojjirap kətkən» bolsa, baxka jaylar tehimu xundak bolətti.

■ **1:5 Mis. 19:18; Zəb. 18:7-9; 29:4-6; 97:4, 5; 114:4. ■ 1:7**

Yo. 3:16 □ **1:8 «Birak exip taxqan kəlkün bilən xu
yərni pütünləy tüğəxtüridu»** — «exip taxqan kəlkün»
payqəmbərlərning yazmılırida adəttə kəqma mənidə қollinilip
«tajawuz kılqıqi korkunqluk қoxun»ni kərsitudu. Birak
«Naħum» degən uxbu kismida, u həm əslı mənisidə (kəlkün)
bilən қolliniloqan həm «tajawuzqi қoxun» degən kəqmə
mənidimu қolliniləqan. Ninəwə xəhiri Tigris dəryasining exip
texixi həm Babil қoxunu təripidin yər bilən təng kiliqan. «Xu
yər» bəlkim Ninəwə xəhirini kərsitudu.

U ixliringlarnı pütünləy tүgəxtüridu;
 Yamanlıq silərdin ikkinqi ketim qikmaydu. □
10 Ular կամօլактək bir-birigə qirmixiwaloqan
 bolsimu,
 Θz հարակլիրին սզմə bolup kətkən bolsimu,
 Ular կորուկ pahaldək pütünləy yəp ketilidu. □
11 Səndin Pərwərdigarqə rəzillik oylioquqi
 qikkanidi,
 U Iblisning bir nəsihətqisidur. □
12 Pərwərdigar mundak dəydu: —
 «Ularning təyyarlıkłırı toluk, sani zor kəp bol-
 simu,
 Ular ohxaxla üzüp taxlinidu,

□ **1:9 «U ixliringlarnı pütünləy tүgəxtüridu»** — yaki «U Θzi kilmakçı bolqinini bəribir ada կiliđ». **«Yamanlıq silərdin ikkinqi ketim qikmaydu»** — kona zamanlardiki nuroqun «wəyran kılınoqan» xəhərlər keyin kayta կurulоqan. Məsilən, Yerusalem xəhiri az degəndə bəx ketim կaytidin կurulоqan. Biraq Ninəwə xəhiri oqlitiwetilgəndin keyin pütünləy yokap kətti. □ **1:10 «Θz հարակլիրին սզմə bolup kətkən bolsimu,...»** — pəyqəmbər muxu yerdə, Ninəwə xəhiri idiki həmmə pukra məst bolqan waqtida wəyran kılınidu, dəp puritidu. **«Ular կորուկ pahaldək pütünləy yəp ketilidu»** — mənisi bəlkim «keydürüllidu». Baxqa birnəqqə hil tərjimilər uqrixi mumkin. □ **1:11 «U Iblisning bir nəsihətqisidur»** — «Iblis» muxu yerdə ibraniy tilida «Belial» deyiñidu. Bu səz Təwratta adəttə Xəytanning əzini kərsitixi mumkin. Baxqa tərjimilərdə «rəzil», «ərziməs» degən mənilərdə kelidu. Mumkininqiliği barkı, bu «Iblisning nəsihətqisi» Sənnaheribni kərsitidu (Sənnaherib miladiyədin ilgiriki 702-yili Yəhūdaqə կattik hujum կılıqan. Uning məəqlubiyiti həm əlümi Təwratta, «Yəxaya» 36-38 bablarda hatirləngən). Undak bolqanda, Nahum pəyqəmbər əzining bu bekaritini məzkur kitabni rəsmiy toplap pütküzüxtin 50 yil burun, yəni yax waqtida hatirilıqən bolidu.

Xundakla kelmeskə ketidu;
 Mən sanga azar ķiloqinim bilən, *i həlkim*,
 Kaytidin sanga azar ķilmaymən. □
 13 Hazir Mən uning boyunturukini boynungdin
 sundurup eliwatimən,
 Wə asarətliringni bəsüp taxlaymən.
 14 Pərwərdigar sən toqrluluk pərman
 qüxürgənki,
 Sening naming kaytidin terilməydu;
 Butungning əyidin Mən oyma həykəl, ķuyma
 həykəlni yokitimən;
 Mən kəbrəngni təyyarlawatimən,
 Qünki sən pəsəndidursən. □
 15 Mana taqlar üstidə, hux həwərni elip
 kəlgüqining ayaqlırıqə,
 Aram-hatırjəmlilikni jakarlıqunuqining ayaqlırıqə
 kara!
 Heytliringni təbrikələ, i Yəħuda, iqlikən
 kəsəmliringni ada kıl;

□ **1:12 «Ularning təyyarlıkları toluk, sani zor kəp bolsimu,... »** — «təyyarlıkları toluk, sani zor kəp» — bu Asuriyəliklərning əzlini təswirləvkə daim ixlitidioqan ibarə. **«Ular ohxaxla üzüp taxlinidu, xundakla kelmeskə ketidu»** — ibaraniy tilida «kelmeskə ketidu» degən bu söz bəzidə «tamqılap-tamqılap yokap ketidu» degənni bildürirdi. □ **1:14 «Pərwərdigar sən toqrluluk pərman qüxürgənki, sening naming kaytidin terilməydu; ...»** — Huda muxu yərdə kaytidin Asuriyə padixahıqə söz kılıdu. «Sening naming .. terilməydu» — bu bəlkim ikki bislik söz. Birinqidin Asuriyə padixahining həq nəslisi қalmayıdu; ikkinqidin, uni əslitidioqan həq abidilər, hatırə taxlar қalmayıdu (Asuriyə padixahları əslidə qong-qong abidə taxlırioqa naħayiti amraq idi). **«Mən kəbrəngni təyyarlawatimən»** — baxka birhil tərjimisi «Mən uni (yəni padixahning buthanisini) kəbrəng kılıp bekitmən».

Qünki u rəzil bolouqı zeminingdin ikkinqi
ətməydu;
U pütünləy üzüp taxlanoqan bolidu.□ ■

2

*Ninəwəning һalak boluxining təswirliri ••••
Huda Ninəwəgə қaytidin söz kılıdı*

¹ Bitqit kılıdioqan birsi kez aldingoqila kəldi;
Əmdi istihkam üstidə kezət kıl,
Yoloqa қara, belingni baqla, küqliringni yioqip
tehimu küqəyt! □
² (Qünki Pərwərdigar Yağupning xan-xəripini
əsligə kəltürdi,
Uni Israilning xan-xəripigə layık dərijidə əsligə
kəltürdi;
Qünki қuruķıloqular ularni қuruķdap
köyənənidi,

□ **1:15 «Mana taoqlar üstidə, hux həwərni elip kəlgüqining
ayaqlırıqə, aram-hatırjəmlikni jakarlıloquning
ayaqlırıqə қara!»** — muxu hux həwərning məzmuni
bəlkim Ninəwə xəhiri wəyran bolup, Hudanıñ həlkigə hatırjəm
künlər kəldi, degənlik. ■ **1:15 Yəx. 52:7; Rim. 10:15** □ **2:1**
«Bitqit kılıdioqan birsi kez aldingoqila kəldi» — demək,
birsi sən Ninəwəning aldioqə kelip sanga hujum kılıdu. «**Əmdi
istihkam üstidə kezət kıl, yoloqa қara, belingni baqla,
küqliringni yioqip themu küqəyt!**» — bu kinayilik, həjwiy
gəp — Ninəwəliklər jənggə xunqə kəp təyyarlıq kılqan bolsimu,
həmmisi bikar bolidu.

Ularning üzüm tal xahlirini wəyran
ķiloqanidi). □ ■

**3 Bitqit ķiloquqining palwanlirining қалқanlıri
kızıl boyaldi,**

Uning baturliri pərəngdə kiygüzüldi;
Təyyarlıq künidə, jəng hərwiliri polatning ju-
lasıda yaltırap ketidü,

Nəyzilər oynitilidü; □

**4 Jəng hərwiliri koqılarda güldürlixip qepixi-
watidü;**

Kəng yollarda bir-birigə sokulidü;

Ularning kiyapiti məx'əllərdək bolidü,

Ular qaqmaklardək yügürüxidü.

5 Sərdar əmirlirigə əmr qüxüridü;

Ular yürüx ķiloqinida aldirioqinidin bir-birigə
putlixip mangidü;

□ **2:2 «Pərvərdigar Yaküpning xan-xəripini əsligə
kəltürdi, uni Israilning xan-xəripigə layik dərijidə
əsligə kəltürdi»** — okurmənlər bəlkim esigə kəltüriduki,
Huda Yaküp pəyəqəmbərgə yengi isim қoydi, yəni «Israil»
dəp қoydi. «Yaküp»ning mənisi «aldamqi» yaki «baxķining
ornini baskuqı», «Israil»ning mənisi «Huda bilən billə
boローン xahzadə». Demək, Huda Yaküpning əgri-tokay
yollırını eżgərtip, uning qə parlak keləqək bərgən. Xuning
bilən Muqəddəs Kitabta, «Yaküp» bəzi wakıtlarda Israilning
«kona təbiiti»ni, yəni Huda əq kərgən yaman illətlirini
kərsitudu. **«Qünki կuruկdioquqilar ularni կuruկdap
կoyօqanidi, ularning üzüm tal xahlirini wəyran
ķiloqanidi»** — Asuriyə Israil həm Yəhudani kəp ketim
hərhil usul (bulangqılık, jazanıhorluk, baj-seliq қatarlıqlar)
bilən «կuruկdap կoyօqanidi».

■ 2:2 Zəb. 80:12-13; Yəx. 10:12

□ **2:3 «Bitqit ķiloquqining palwanlirining қалқanlıri
kızıl boyaldi»** — «қalқanlıri kızıl boyaldi» mümkünlikli barkı,
Asuriyə ləxkərləri jənggə təyyaranoqinida қalқanlirini kızıl
rəngdə boyap қoyatti.

Ninəwəning sepilioqa қарап aldiraydu,
Baxlirişa bolsa «muħasirə қalқını» təyyarlinidu. □

6 «Dəryalarning dərwaziliri» eqilidu,
Padixahning ordisi erip ketidu. □

7 Huzzabning bolsa uyatlıri eqilidu —
Düxmən təripidin yalap epketilidu,
 Dedəkliri huddi pahtəklərning sadasidək ah-uğ
 tartip,

□ **2:5 «Sərdar əmirlirigə əmr qüxüridu»** — «sərdar» ibraniy tilida «u» deyildi. Bizningqə düxmənlərning sərdarını kərsitudu (1-ayətni kərung). Bəzi alımlar «u» Asuriyə padixahını kərsitudu, dəp қaraydu. Undak bolqanda, ayət Asuriyəliklərning jiddiy mudapiət təyyarlıkı kiliwatlılığını kərsitudu. **«Baxlirişa bolsa «muħasirə қalқını» təyyarlinidu»** — «muħasirə қalқını» — əskərlər sepiloqa hujum kılıp ərüməkqi bolqanda, baxlirını қoqdax üçün bax üstigə qong bir қalqandək nərsini kətürüp yürütti. Baxxa birhil tərjimisi: «kalkanlık potəy».

□ **2:6 ««Dəryalarning dərwaziliri» eqilidu, padixahning ordisi erip ketidu»** — «dəryalarning dərwaziliri» degənlik nemə mənisi? Tigris dəryasining tarmak-erikliri Ninəwə xəhəridin etətti. Dəryalar sepildin etkən jaylarda kemilərnin etküzəx-etküzəməslik üçün həm baxxa jaylarda su ekimlirini tizginləx üçün dərwaza-takaklalar bekitilgəndi. Dəl Ninəwə xəhəri muħasirigə elinə qoqda dərya texip, uning taxķı sepilining 3 kilometrlik əsminni ekip kətkən. Xuning bilən Babil қoxunu bəsüp kirip, andın iqki sepiloqa hujum қilixka kirişti. «Padixahning ordisi erip ketidu» — Bəlkim padixah, həm ordidikilərning yuriki қorğunqıntı erip kətkənlikini kərsitudu. Padixah barlıq bayılıkrını yooqan bir gülhan kılıp, əzi wə kenizəklirini gulhanning üstidə kəydürlüwaldi. Bəzi alımlar bu sezni jismaniy tərəptin: «orda (dərya ekimi bilən) ekip ketidu» dəp qüxinidu.

Məydilirini urup ketidu.□

8 Ninewə apiridə bolqandin beri kəl süyidək *tinq* bolup kəldi,

Birak ular hazır ķeqip ketidu...

Əy tohta! Əy tohta!

— Birak həqkim kəynigə karimaydu.□

9 Kümüxlərni buliwinglar, altunlarnı buliwinglar;

Qünki uning xəwkətlik həzinisidiki ķimmət қaqa-kuqilirining sani yoktur.

10 U կurukdalıqan, wəyran qılınlıqan, bərbat bolıqan!

Yüriki erip ketidu,

Tizliri bir-birigə jalaklap təgməktə;

Bəlliri toloqak tutkandək toloqinidu,

Barlıq yüzlər tatırıp ketidu.■

11 Қeni, xirlarning uwisi?

Yax xirlar ozuklinidiqan jay,

Xir, qixi xir, xir arslını həqkimdin қorkmay

□ **2:7 «Huzzabning bolsa uyatliri eqilidu»** — «Huzzab» bolsa bəlkim Ninewə hanixining ismi (bu isim ularning bir ayal butining ismi, yəni «ixtar» degən isim bilən munasiwətlik). Padixah əzini kəydüriwalojını bilən hanix əzi tirik ķelip rəswa qılınip, dedəkliri bilən küllükka əwətilidu. Bəzi alimlarning baxxa birhil tərjimisi bar — «Mana bu xundak bekitilgəndur, — uning (Ninewə xəhîrinin) uyatliri eqilidu...». □ **2:8 «Ninewə apiridə bolqandin beri kəl süyidək tinq bolup kəldi, birak ular hazır ķeqip ketidu...»** — baxxa birhil tərjimisi «Ninewə bir kəl süyidəktur, birak hazır suliri yokap ketidu...». ■ **2:10** Kan. 1:28; 20:8; Yə. 2:11; 5:1; 7:5; Yəx. 13:7, 8; 21:3; Əz. 21:12.

yürgən jay keni?□

12 Xir eż arslanlirini қanduruxka owlarni titmatitma kiloqanidi,

Qixi xirliri üçün owlarni boqkənidi;

Əngkürlirini ow bilən, uwilirini olja bilən toxkuzoqanidi.

13 Mana, Mən sanga қarximən, — dəydu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar; Mən sening jəng hərwiliringni is-tütəkkə aylan-

durup kəydüriwetimən;

Kılıq yax xirliringni yəwatidu,

Owangni yər yüzidin elip taxlaymən;

Əlqiliringning awazliri қayta həq anglan-

maydu.□

3

Ninəwəning һalak boluxidiki səwəblər

1 Kanlıq xəhərgə way!

U yalqanqılıq, zulum-zorawanlıq bilən tolqan,

U olja elixtin həq kol üzgən əməs!□

2 Ah, կamqining կarsıdaxliri!

Qaklirining dağangxiwatkan,

□ **2:11 «Keni, xirlarning uwisi? Yax xirlar ozuklinidioqan jay, xir, qixi xir, xir arslini həqkimdin қorkmay yürgən jay keni?»** — xir Asuriyə imperiyəsinin simwoli idi. □ **2:13 «Mən sening jəng hərwiliringni is-tütəkkə aylandurup kəydüriwetimən»** — iibraniy tilida «Mən uning jəng hərwilirini is-tütəkkə aylandurup kəydüriwetimən». □ **3:1 «Kanlıq xəhərgə way!»** — «kanlıq xəhər» Ninəwə xəhərini korsitudu, əlwəttə; 1-3-ayətlərdə, bəsüp kirdən қoxunliri, xundakla ularning kiroqinqılıki təswirlinidu.

Atlarning qapqiwatkan,
Pingildap ketiwatkan jeng harwilirining
sadaliri!

³ Kara, atlik ləxkərlərning қangқixliri,
Kiliqlarning waliddaxliri,
Nəyzilərning palildaxliri,
Əltürülgənlərning kəplüki,
Əlüklər dəwə-dəwə!
Jəsətlərning sani yoktur;
Ular jəsətlərgə putlixidu.

⁴ — Sehirlərning piri u,
— Əllərni paħixiwazlıki,
Jəmətlərni sehirliri bilən setiwetidu;
Sən xerinsuhən paħixining nuroqun paħixilikliri
tüpəylidin, □

⁵ Mana, Mən sanga қarxilixip qıkkanmən, —
— dəydu samawiy қoxunlarning Sərdari bolən
Pərwərdigar,
Kənglikingning etikini kayrip yüzünggə yepip,
seni axkarilaymən,
Əllərgə uyat yərliringni,
Padixaħılıklärəqə nomusungni kərsitimən.

⁶ Üstünggə nijasətni taxlaymən,
Seni xərməndiqiliktə կaldurimən,
Seni rəswa կlimən.

⁷ Wə xundak boliduki,

□ **3:4 «Sehirlərning piri u»** — «u» bu yerdə Ninəwə xəhirini
kərsitudu. «u... əllərni paħixiwazlıki, jəmətlərni sehirliri
bilən setiwetidu; sən xerinsuhən paħixining nuroqun
paħixilikliri tüpəylidin,...» — Ninəwədikilər rəhimsizlik,
zorawanlıktın həwəs aloğan bolupla қalmay, yənə kəp əllərgə
kəp jadugərlik həm hurapatlıq ərp-adətlirini həm ezlirining
paskina butpərəslikini tarkatkanidi.

Seni kergənlərning həmmisi səndin keletal: — «Ninəwə wəyran kılindi! Uning üçün kim haza tutidu?» — dəydu;

Mən sanga təsəlli bərgüqilərni nədin tepip berimən? □

8 Sən dəryalarning otturisida turqan,
Ətrapida sular bolqan,
İstihkami dengiz bolqan,
Sepili dengiz bolqan No-Amon xəhiri din
əwzəlmusən?

9 Efiopiyyəmu, Misirmu uning küq-ķudriti idi,
Ularning küqi qəksiz idi;
Put həm Liwyəliklər uningoşa yardıməmqi idi; □
10 Umu elip ketilip, əsirlikkə qüxkən;
Barlık koqa bexida bowakliri qerüp taxliwetildi;
Ular uning mətiwərliri üçün qək taxlıdi,
Uning barlık ərbablıri zənjirdə baqlanoqanidi. □

□ **3:7 «Mən sanga təsəlli bərgüqilərni nədin tepip berimən?»** — Naħum pəyəqəmbər muxu yerdə sez oyini kılıp əzinining ismi («təsəlli bərgüqı» degən mənidə) üstidə kinayilik, həjwiy gəp kılıdu. U əzinining Yəhuda həlkigə bexarətləri bilən təsəlli bərgənidə. Bırak «Ninəwə xəhiri üçün «Naħum»lar nədin teplidu?». □ **3:9 «Put həm Liwyəliklər uningoşa yardıməmqi idi»** — «Put» degən yurt hazırlanmış Somaliyə. «Liwyə», yəni «Libya»ning kədimki ismi «Kux».

□ **3:10 «Umu (No-Amonmu, 8-ayətni körüng) elip ketilip, əsirlikkə qüxkən; barlık koqa bexida bowakliri qerüp taxliwetildi,...»** — Misirdiki qong xəhər «No-Amon» intayın mustəhkəm, hətta Asuriyə xəhiri din tehimu «yengilməs» idi. U Nil (dengizdək kəng bolqan) dəryasining tət ekimi arisioqa jaylaxşan bolup, 20000 jəng hərwisi, 100 dərvazılık zor egiz sepili bar, tət məmlikət bilən ittipakdax idi. Xunga u «yengilməs bir xəhər» dəp hesablanoqan. Bırak u Asuriyə padixağı Axurbanipal təripidin miladiyədin ilgiriki 665-yili rəhimsizlik bilən bitqit kılındı.

11 Sənmu məst bolisən;
 Sən məkünüwalisən;
 Sən düxməndin hımayə izdəp yürisən; □
12 Sening barlıq istihkamliring huddi tunji
 mewigə kirkən ənjür dərihining ənjürlirigə ohx-
 aydu;
 Birla silkisə, ular yegüqining aqzioqa qüxitu.
13 Mana, həlkinq xəhiringdə kız-ayallardək
 bolup қaldı;
 Zeminingning қowuqları düxmənliringgə keng
 iqilidu;
 Ot təmür taqakliringni yəp ketidu. □
14 Əmdi muħasirigə təyyarlık kılıp su tartip կoy!
 Koroqanliringni mustəhkəmlə!
 Seoqız topidin lay etip,
 Hak layni qəyləp կoy!
 Humdanni raslap կoy!
15 Ot seni xu yərdə yəp ketidu;
 Kiliq seni üzüp taxlaydu;
 U seni qekətkə liqinkisidək yəwatidu;
 Əmdi əzüngni qekətkə liqinkiliridək kəp կil,
 Qekətkidək əzüngni zor kəp կil!

□ **3:11 «Sənmu məst bolisən; sən mekünüwalisən,...»** — «sənmu məst bolisən» — tarihta kəp küqlük xəhərlər eziđə turquqilarning bishəstəlik kılıxi wə ezliridin məərurluinip hərək iqip məst boluxi bilən, düxmənlər besüp kirkən. No-Amonning əħwali mu bəlkim xundakoloqan, Ninəwəning akiwiti jəzmən xundakolidu. □ **3:13 «həlkinq xəhiringdə kız-ayallardək bolup қaldı»** — bu ikki bislik gəp. Birinqidin Ninəwə xəhīridiki kəp ərlər xu dəwrədiki padixahı Sardonopolisqa əgixip bəqqiwaz bolup kətti. Sardonopolis ezi ayalqə kiyinip yürətti. Bu ixlar Huda aldida əzlirigə jaza elip kelidiqan eqir gunah idi. İkkin-qidin, jənggə kəlgəndə, Asuriyə həlkı kız-ayallardək қorkup ketip қaqidioqanlığını kərsitidu.

16 Sən sodigərliringni asmandiki yultuzlardın kəp ķilding;

Mana, qekətkə liqinkisi қанат qikirip, uqup ketidu! □

17 Sening ərbablıring qekətkilərdək, Sərdarlıring mijir-mijir qakqıklardək bolidu; Mana ular sooşuk künidə qitlar iqigə kiriwelip makan ķilidu;

Kuyax qikqanda, ular ķeqip ketidu, Barojan yerini tapkılı bolmaydu. □

18 Qopanlıring mügdəp ķaldi, i Asuriyəning padixağı;

Sening aksəngəkliring jım yatidu; Həlkinq taoqlar üstigə tarkılıp kətti, Həqkim ularnı yioqmaydu; □

□ **3:16 «qekətkə liqinkisi қанат qikirip, uqup ketidu!»** — «qekətkə liqinkisi ... uqup ketidu» degənnəng mənisi bəlkim Ninəwəning kəp sodigərliri bexiqa eojir kün qüxkəndə uningoşa həq yardım bərməy, «bikar tələp» qekətkidək ķeqip ketidu; 17-ayətnimu kərung. □ **3:17 «Sening ərbablıring qekətkilərdək, sərdarlıring mijir-mijir qakqıklardək bolidu; mana ular sooşuk künidə qitlar iqigə kiriwelip makan ķilidu»** — qekətkilər sooşuk wakıtlarda «tonglap ketip ķilidu», həq midirlimas bolup ķilidu. Asuriyəning əskərləri ohxaxla jənggə kirgəndə həq hərikət kilməy, bəlkim korkunqtin «ketip ķilidu». Andin ular ķeqip «uqup ketidu». □ **3:18 «Qopanlıring mügdəp ķaldi, i Asuriyəning padixağı.... həlkinq taoqlar üstigə tarkılıp kətti, həqkim ularnı yioqmaydu...»**

— «qopanlıring» yəni «həlk padiqiliring», «həlk baķkuqiliring» bəlkim məmlikətning bihətərlikigə məs'uloloqlarını, yəni padixağının ordisidiki wəzir-wuzralırını kərsitudu. Həqkim tarkılıp kətkən Asuriyə həlkidin həwər elip ularnı yioqmaydu, baķmaydu. **«Həlkinq taoqlar üstigə tarkılıp kətti, həqkim ularnı yioqmaydu...»** — Asuriyə həlkı tarkitiloqandan keyin hərgiz käytidin bir əl-yurt bolmioqan.

19 Sening yarang dawasiz,
Sening zəhming eçirdur;
Həwiringni anglioqanlarning həmmisi
üstüngdin qawak qalidu;
Qünki tohtawsız rəzilliking kimning bexiqa
kəlmigəndu?

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5